

# COVID-19-dan xilas yolu hələ ki, karantin və vaksinasiyadır

Mütəxəssislərin fikrincə, yoluxucular istisna olunmaqla, hər bir xəstəlik epidemiyası, daha sonra isə pandemiya yaratır. Ona görə də yoluxucu xəstəliklər zamanı insan özünü nəinki cəmiyyətdən, ilk növbədə, ailədən təcrid etməklə, doğmalarını da qorumağıdır. Təəssüf ki, bu vacib amil heç də həmişə diqqətde saxlanılmır. Adı hal kimi qəbul edilən qriplər ağrılaşdırıcı mərhələyə keçib fəsad yaratıqda “insanın ağlı başına gəlir”, “yol verdiyim nöqsanların ağrı azarını çəkirəm” deyir.

2019-cu ilin dekabr ayında Çindən dünyaya yayılan COVID-19 koronavirüsü da pandemiya mərhəlesinə keçməmişdən onun ilk daşıyıcılarının laqeydiyi iki ildir ki, beşəri fəlakət halına gətirib çıxarıb. Neinki ölkələrin iqtisadiyyatı çökür, insanlar da kütləvi şəkilde yoluxur və həlak olur.

Pandemiyanın qarşısının alınmasında ötən müddət ərzində həyata keçirilən tədbirlər az olmayıb, onların ən vacib hesab ediləni isə, hələ ki, vaksinasiyadır. Azərbaycan bu prosesdə öndə olan ölkələrdən hesab edilir. Bu ilin əvvəlindən Azərbaycanda da ölkə vətəndaşlarının müəyyən yaş ve kateqoriyaya aid hissəsinin vaksinasiya prosesindən keçiriləsi, əlbəttə, təqdirəlayiqdir. Narahatlıq yaranan odur ki, dünyada vaksinlərin bölüşdürülməsi məsələsində hələ də haqsızlıqlar davam etməkdədir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxlaq tədbirlərdə özünün qətiyyətli mövqeyini ortaya qoyub. Aperlin 26-da BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyanının 77-ci sessiyasında videoformatda çıxışı zamanı dövlət başçısı bir daha bildirdi ki, bu pandemiya dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub.

## Ədalətsiz bölgü

Azərbaycanda da ilk günlərdən pandemiya ilə mübarizədə zəruri addımlar atılıb. Bu ilin yanvar ayından etibarən başlanan vaksinasiya prosesində əhalinin müəyyən hissəsi könüllü şəkildə iştirak edib. Bunun nəticəsidir ki, ölkə əhalisinin 14 faizi bu vacib prosesə qoşulub. Bu da başqa sözlə, 1.4 milyon vaksindən istifadə demekdir.

Azərbaycan Prezidentinin xüsusi qeyd etdiyi kimi, yalnız milli səviyyədə həyata keçirilən səyələr dünyada pandemiyanın aradan qaldırılması üçün yetərli deyil: “Vaksin milletçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sıfariş edilib...”

Dövlət başçısı daha sonra onu da diqqətə çatdırıb ki, BMT-nin İnsan Haqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul edib. Bundan başqa, Azərbaycan koronavirusla bağlı 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımını da göstərib.

Vaksinlərin pandemiyanın qarşısının alınmasında oynadığı rola gəlincə deyə bilərik ki, burada hələ də insanların fikirləri birmənəlli deyil. Bunu müxtəlif sebeblərlə izah etməyə çalışanlar var. Amma həkimlər bunun heç bir əsası olmadığının qənaətindədirler.

## Peyvənd immunitet yaradır

Peyvəndlə əsasən iki növ immunitet əldə oluna bilir. Bunlardan biri “effektiv” adlandırı-



lan immunitetdir ki, o, patogenin ciddi xəstəliklərə yol açmasının qarşısını ala bilər. Digəri infeksiyaların və hətta asimptomatik halların qarşısını ala bilən “sterilizasiyaedici” immunitetdir. O, bütün peyvənd tədqiqatlarında hədəf kimi müəyyən edilsə də, buna nadir hallarda nail olmaq mümkünündür.

Burunda və ya boğazda gizlənə bilən viruslar aşqırma, öskürmə, öpüşmə və bir siqareti başqa adamlı çəkməklə, eyni qab-qacaqdan istifadə olunması zamanı digərlərini yoluxdurə bilər.

Nottingham Universitetinin epidemiologiya professoru Keith Nealın fikrincə, iki menin git peyvəndi xəstəliyin insan tərəfindən yayılıb-yayılmayaqığına fərqli təsir göstərə bilər: “Lakin “yaxşı vaksinasiya olunmuş icmalarda” peyvənd vurulan insanlardan yalnız kiçik hissəsi meningite tutula bilərlər, çünkü immunite tə malikdirlər”.

Peyvəndlənmədən asılı olmayaraq, göy-öskürək, hepatit B, qulaqdibi və (tez-tez, lakin həmişə yox) qriplə yoluxmaq mümkünündür, baxmayaraq ki bütün bu peyvəndlər insanların ciddi simptomlara məruz qalmاسının və ya xəstəxanaya yerləşdirilməsinin qarşısını almaq üçün çox təsirli olur.

“Koronavirusa yoluxma hallarının azalmasının səbəbi karantin, yoxsa peyvənd ilə əla-qəlidir?” sualına Keith Nealın cavabı belə olub: “Qıscası, bunu bilmirik, çünkü onlar çox yenidir”.

İndiyə qədər mövcud COVID-19 peyvənləri, ilk növbədə, yoluxmaların qarşısını almaq qabiliyyəti baxımından qiymətləndirilir. London İmperial Kollecinin immunologiya professoru Danny Altmann isə belə deyir: “Bu o deməkdir ki, hədəflərimiz bir növ praktik olaraq təyin edilib”.

Alımlarə məlumdur ki, COVID-19-a təbii yolla yoluxanlarda əmələ gələn anticisimlər həmin insanları təkrar yoluxmadan heç də həmişə qorur.

Britaniya səhiyyə işçilərinin apardıqları bir araşdırımışa əsasən, tədqiqat başlayanda bədənində anticisimlər mövcud olanların 17 faizi təkrar olaraq infeksiyaya yoluxub.

Bu halların təxminən 66 faizi asimptomatik olub, lakin virus daşıyıcısı olanlarda xəstəlik simptomlarının özünü göstərməsi mütləq şərt deyil.

“Belə bir virus üçün olduqca çox vaksinin tələb olunduğunu düşünürəm” söyləyən D.Altmann daha sonra deyib: “Bunu etmək həqiqətən çətindir”.

Bəzi peyvəndlər infeksiyanı tamamilə ləğv etməsə də, onun yoluxdurma gücünü azalda biləcəyinə şübhə edənlərin sayı gündən-günə seyrəlməkdədir. Çünkü düşüncülər: bunun bir yolu da insan bədənindəki viruslu hissəciklərin sayını azaltmaqdır.

Britaniyada peyvəndlər təsirli olacağı təqirdə vaksinasiyaların ilk növbədə aparıldığı ahillara qayğı göstərilən evlərdə yoluxma halının azalacağını gözləyənlər az deyil. Ancaq burada da müəyyən problemin olduğu düşünülür: “İki amil var: karantin və peyvənd. Yeni onları ayırmak əslində olduqca çətindir. Əsas təsiri peyvənd göstərir, yoxsa karantin, yaxud hər ikisi”? Mövcud peyvəndlərin virusun insandan insana keçməsinin qarşısını almaq qabiliyyəti haqqında bildiyimiz müəyyən məlumat var: dünyanın bu sahə üzrə mütəxəssislərinin hələlik geldikləri qənaət ondan ibarətdir ki, peyvəndlə karantin eyni dərəcədə yoluxmadan xilas yoldur.

**Məhəmməd NƏRİMANOĞLU,**  
**“Azərbaycan”**

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət		
Ümumi	Bu gün	27.04.2021
Ümumi yoluxanın sayı	315119	
Ümumi sađalanın sayı	282786	
Aktiv xəsta sayı	27904	
Ümumi test sayı	3206917	
Ümumi ölüm sayı	4429	
Yeni yoluxanın sayı	1307	
Yeni sađalanın sayı	2383	
Bugünkü test sayı	11649	
Bugünkü ölüm sayı	27	